

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ

# BAKI DÖVLƏT UNIVERSİTETİ



Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə  
həsr olunmuş

## BİOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ DAVAMLİ İNKİŞAF KONTEKSTİNDƏ

Respublika Elmi Konfransı

# PROGRAM

24-25 may, 2023-cü il

## KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

### **Sədr:**

Afət Məmmədova

Biologiya fakültəsinin dekanı

### **Sədr müavini:**

Pərvin Zülfüqarova

Biologiya fakültəsinin elmi işlər üzrə  
dekan müavini

### **Üzvlər:**

Kəmalə Əsədova

Biologiya fakültəsinin tədris işləri üzrə  
dekan müavini

Əbülfəz Tağıyev

Zoologiya və fiziologiya kafedrasının  
müdiri

Samirə Salayeva

Genetika kafedrasının dosenti

Sevinc Hübətova

Zoologiya və fiziologiya kafedrasının  
dosenti

Nəzakət Məmmədova

Zoologiya və fiziologiya kafedrasının  
müəllimi

## PROGRAM KOMİTƏSİ

### Sədr:

Elşad Qurbanov

Botanika və bitki fiziologiyası  
kafedrasının müdiri

### Üzvlər:

Kamilə Əliyeva

Genetika kafedrasının müdiri

Rövşən Xəlilov

Biologiya fakültəsinin Biofizika və  
biokimya kafedrasının müdiri

Fərayət Əhmədova

Molekulyar biologiya və biotexnologiya  
kafedrasının professoru

Mirmusa Cəfərov

Molekulyar biologiya və biotexnologiya  
kafedrasının professoru

Saib Güləhmədov

Molekulyar biologiya və biotexnologiya  
kafedrasının professoru

Aygün Nəşibova

Biofizika və biokimya kafedrasının  
dosenti

Samirə Hümətova

Biofizika və biokimya kafedrasının  
dosenti

Sevinc İsmayılova

Botanika və bitki fiziologiyası  
kafedrasının dosenti

Səbinə Ömərova

Biofizika və biokimya kafedrasının  
dosenti

Zülfiyə Məmmədova

Botanika və bitki fiziologiyası  
kafedrasının dosenti

May 24, Çərşənbə

Açılış mərasimi

Bakı Dövlət Universiteti, 3 saylı tədris binası, dəyirmi zal

10:00 - 10:30	Qeydiyyat
10:30 - 11:30	Açılış mərasimi /Xatirə şəkli

PLENAR SESSİYA

Moderator: Elşad Qurbanov  
3 saylı tədris binası, dəyirmi zal

11:30 - 12:00	<b>BIOLOJİ SİSTEMLƏRDƏ MAQNİT XASSƏLƏRİ: EPR TƏDQIQATLARI</b> Rövşən Xəlilov <i>Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Biofizika və biokimya kafedrasının müdiri</i>
12:00 - 12:30	<b>ANA SÜDÜ NÜMUNƏLƏRİNDƏN AYRILMIŞ PROBIOTİK SÜD TURŞUSU BAKTERİYALARININ İN- SİTU ANTİMİKROB FƏALLIĞI</b> Saib Güləhmədov <i>Bakı Dövlət Universiteti, Biologiya fakültəsi, Molekulyar biologiya və biotexnologiya kafedrasının professoru</i>

BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

**Bölmə 1: Genetika və seleksiya / Molekulyar biologiya**

Həmsədrələr: Məcnun Babayev, Saib Güləhmədov

Katib: Səbinə Ocaqverdiyeva

Əsas bina, otaq 461

13:00 - 13:15	<b>SÜNİ İNOKULYASIYA FONUNDA PAMBIQ GENOTİPLƏRİNİN VERTICILLIUM VILT XƏSTƏLİYİNƏ DAVAMLILIĞININ QIYMƏTLƏNDİRİLMƏSİ</b> Musayeva Vəfa <sup>1</sup> , Məmmədova Ruhəngiz <sup>2</sup> , Əlizadə Şadər <sup>1,2</sup> <sup>1</sup> Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan <sup>2</sup> Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan
13:15 - 13:30	<b>BIOMORFOLOJİ ƏLAMƏTLƏR ƏSASINDA ARPA NÜMUNƏLƏRİNİN QIYMƏTLƏNDİRİLMƏSİ</b> Rəsulova Ləman

	<i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>
13:30 - 13:45	<b>PENDİR NÜMUNƏLƏRİNDƏN AYRILMIŞ ANTİMİKROB XASSƏLİ SÜD TURŞUSU BAKTERİYALARININ XARAKTERİK XÜSUSİYƏTLƏRİ</b> Məmməd zadə Zəhra, Güləhmədov Saib <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
13:45 - 14:00	<b>QAFQAZ BAL ARISI POPULYASIYALARININ (APIS MELLIFERA CAUCASICA) MORFOMETRİK VƏ MOLEKULAR GENETİK SƏCİYYƏLƏNDİRİLMƏSİ</b> Əliyeva Nübar, Abbasova Səkinə, Babayeva Sevda, İsmayılova Gülər, Bayramova Xədicə, Abbasov Mehrac <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>
14:00 - 14:15	<b>HORDEİN ZÜLAL MARKERLƏRİ ƏSASINDA MƏDƏNİ VƏ YABANI ARPA GENOTİPLƏRİNİN GENETİK MÜXTƏLİFLİYİNİN TƏDQIQI</b> Aslanova İlahə <sup>1</sup> , Axundova Ellada <sup>1</sup> , Sadıqov Hamlet <sup>2</sup> , Ocaqi Cavid <sup>3</sup> , Salayeva Samirə <sup>1</sup> <sup>1</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i> <sup>3</sup> <i>Xəzər Universiteti, Bakı, Azərbaycan</i>
14:15 - 14:30	<b>YERLİ VƏ İNTRODUKSİYA OLUNMUŞ NOXUD (CICER ARIETINUM L.) NÜMUNƏLƏRİNİN QLOBULİN EHTİYAT ZÜLALLARI ƏSASINDA TƏDQIQI</b> Qədirova Aysu <sup>1</sup> , Kərimov Əkbər <sup>2</sup> , Sadıqov Hamlet <sup>2</sup> <sup>1</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>
14:30 - 14:45	<b>BIOCHEMICAL MARKERS OF BREAST CANCER IN PREDICTING RECURRENCE</b> Amirova Mahira, Azizova Gulnara, Abiev Huseyn, Gulnara Jafarova <i>Azerbaijan Medical University, Baku, Azerbaijan</i>
14:45 - 15:00	<b>“MAKROFAQ MİQRASIYASI İNHİBİTOR FAKTORU (MİF)” İNYEKSİYASININ AĞCIYƏRLƏRDƏ TÖRƏTDİYİ MORFOLOJİ DƏYİŞİKLİKLƏR (EKSPERİMENTAL TƏDQIQAT)</b> Həsənov İlqar <sup>1</sup> , Əliyərbəyova Aygün <sup>2</sup> <sup>1</sup> <i>Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan</i>
15:00 - 15:15	<b>AZƏRBAYCAN POPULYASIYASINDA CODIS SİSTEMİNƏ DAXİL OLAN D3S1358, D7S820 VƏ D16S539 STR LOKUSLARININ POLİMORFİZMİNİN TƏDQIQI</b> Abbasova Səkinə, Babayeva Sevda, Nəsibova Jalə, Bayramov Bayram, Məmmədova Zeynəb, Əliyeva Nübar, Mehdiyeva Zümrüd, Abbasov Mehrac <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>
15:15 - 15:30	<b>YUMŞAQ BUĞDA SORTLARININ (T.AESTIVUM L.) PROTEİN MARKERLƏRİ ƏSASINDA GENETİK İDENTİFİKASIYASI</b> Məhərrəmov Fəridə <sup>1</sup> , Kərimov Əkbər <sup>2</sup> <sup>1</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>
15:30 - 15:45	<b>AĞDAŞ-3 PAMBIQ GENOTİPİNDƏ SALİSİL TURŞUSUNUN VERTICILLIUM DAHLIAE</b>

	<p><b>PATOGENİNƏ QARŞI OSMOREQULYATİV MEXANİZMƏ TƏSİRİ</b></p> <p>Bayramova Səadət<sup>1</sup>, Əmrahov Nurlan<sup>1,3</sup>, Qəhrəmanlı Fidan<sup>1</sup>, Məmmədova Ruhəngiz<sup>2</sup>, Məmmədov Ziyəddin<sup>1</sup></p> <p><sup>1</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p> <p><sup>2</sup><i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i></p> <p><sup>3</sup><i>"Neftin, qazın geotexnoloji problemləri və kimya" ETİ, ADNSU, Bakı, Azərbaycan</i></p>
15:45 -16:00	<p><b>ƏVƏZOLUNMUŞ BUĞDA-ÇOVDAR XƏTLƏRİNİN İŞTİRAKI İLƏ ALINMIŞ F<sub>1</sub> HİBRİDLƏRİN SİTOGENETİK ANALİZİ</b></p> <p>Musatafayeva Samirə, Musayeva Günel</p> <p><i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i></p>
16:00 - 16:15	<p><b>BƏRK BUĞDA × TRITORDEUM KOMBİNASİYASINA MƏXSUS F<sub>1</sub> HİBRİDLƏRDƏ MEYOZ PROSESİNİN TƏDQIQI</b></p> <p>Rəhimov Rəhim<sup>1</sup>, Mustafayeva Samirə<sup>1</sup>, Musayeva Günel<sup>1</sup>, Mehdiyeva Səbinə<sup>1,2</sup></p> <p><sup>1</sup><i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i></p> <p><sup>2</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 2: Biofizika / Biokimya

Həmsədrələr: Rövşən Xəlilov, Ziyəddin Məmmədov

Katib: Samirə Çıraqova

Əsas bina, otaq 449

13:00 - 13:15	<b>RADİASİYA STRESİ TƏSİRİNDƏN QARĞIDALI BİTKİSİNİN (ZEA MAYS L.) ADAPTİV REAKSİYASINA HUMİN BİRLƏŞMƏLƏRİNİN TƏSİRİ</b> Müslümova Zöhrə, Məmmədli Sevil, Fərəcov Mahir <i>Radiasiya Problemləri İnstitutu, Bakı, Azərbaycan</i>
13:15 - 13:30	<b>ARAZ ÇAYININ ÇİRKƏNMƏSİNİN İMİŞLİ RAYONUNUN SAHİLYANI KƏNDLƏRİNDƏ EKOLOJİ VƏZİYYƏTƏ TƏSİRİ</b> Məmmədli Sevil <sup>1</sup> , Müslümova Zöhrə <sup>1</sup> , Fərəcov Mahir <sup>1</sup> , İsmayılova Gültəkin <sup>2</sup> <sup>1</sup> <i>Radiasiya Problemləri İnstitutu, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i>
13:30 - 13:45	<b>SÜD VƏZİ XƏRÇƏNGİ DİAQNOSTİKASINDA YENİ MARKERLƏR</b> Kərimova Leyla <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
13:45 - 14:00	<b>ROZMARİN (SALVIA ROSMARINUS) VƏ İTBURNU (ROSA L.) BİTKİLƏRİNİN YARPAQLARINDA MAQNİT XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİ</b> Nəsibova Aygün <sup>1,2</sup> , Əliyeva Əsmər <sup>2</sup> , Fridunbəyov İsmayıl <sup>2</sup> <sup>1</sup> <i>Radiasiya Problemləri İnstitutu, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
14:00 - 14:15	<b>AŞAĞI TEMPERATUR STRES ZAMANI FOTOSİNTETİK APARATIN MÜDAFİƏSİNDƏ SAPONİNİN TƏDQIQI</b> Dadaşova Sevil <sup>1</sup> , Qəniyeva Rəna <sup>1</sup> , Atakişiyeva Sevinc <sup>1</sup> , Mehdiyeva Günel <sup>2</sup> , Həsənov Ralfrid <sup>2</sup> <sup>1</sup> <i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
14:15 - 14:30	<b>SİTRUS MEYVƏLƏRİN TƏKRAR EMALININ TULLANTILARINDA ANTİRADİKAL BİRLƏŞMƏLƏRİN ARAŞDIRILMASI</b> Axundzadə Aytac, Ağalarov Rüşət, Həsənov Ralfrid, Mehdiyeva Günel <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
14:30 - 14:45	<b>EVALUATION OF ANTIOXIDANT ACTIVITY IN ROSA CANINA FRUITS WITH AND WITHOUT SEEDS</b> Zeyneb Mirzadəh, Vəfa Ramazanli, İsmət Ahmedov, Rufat Ağalarov <i>Baku State University, Baku, Azerbaijan</i>
14:45 - 15:00	<b>ZEYTUN YARPAQLARINDAN HAZIRLANMIŞ EKSTRAKT VASİTƏSİLƏ GÜMÜŞ NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİNİN TEMPERATURDAN ASILILIĞI</b> Qəhrəmanova Kəmalə, Ramazanlı Vəfa, İsmət Əhmədov <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>

15:00 -15:15	<p><b>Q<sub>A</sub> ELEKTRON AKSEPTORUNUN REDOKS HALININ FOTOSİSTEM II REAKSİYA MƏRKƏZİNİN ENERGETİK XASSƏLƏRİNƏ TƏSİRİ</b></p> <p>Səfərova Pərvin, Cümşüdlü Könül</p> <p><i>Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı, Azərbaycan</i></p>
15:15 -15:30	<p><b>SİNK DUZLARININ YÜKSƏK DOZALARININ TƏSİRİ İLƏ Na<sup>+</sup>/K<sup>+</sup>- ATP-AZANIN AKTİVLİYİNDƏKİ DƏYİŞİKLİKLƏRİN TƏDQIQI</b></p> <p>Cəfərova Sevinc<sup>1</sup>, Quliyeva Ruhıyyə<sup>1</sup>, Cəfər Nərminə<sup>2</sup>, Məmmədzaadə Çiçək<sup>1</sup>, Poluxova Aytən<sup>1</sup>, Salimova Sudabə<sup>1</sup>, Xəlilov Rövşən<sup>3</sup></p> <p><sup>1</sup><i>Biofizika İnstitutu, Bakı, Azərbaycan</i></p> <p><sup>2</sup><i>MediClub Hospitalı, Bakı, Azərbaycan</i></p> <p><sup>3</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
15:30 -15:45	<p><b>COMPARATIVE ANALYSIS OF MEMBRANE DYNAMICS IN EPR AT VARIOUS TEMPERATURES USING A DPPC LIPOSOME MODEL</b></p> <p>Valiyeva Aghja</p> <p><i>Baku State University, Baku, Azerbaijan</i></p>
15:45 -16:00	<p><b>GEROPROTEKTOR MEXANİZMLƏRDƏ SİRTUİNİN ROLU</b></p> <p>Məmmədova İlahə</p> <p><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:00 - 16:15	<p><b>COVID-19-DA VƏ SİNOVAC PEYVƏNDİNİN İSTİFADƏSİNDƏ SERUM FERRİTİNİN DİNAMİKASININ OKSİDLƏŞDİRİCİ ZƏDƏLƏNMƏ İLƏ ƏLAQƏSİ</b></p> <p>Quliyeva Ruhıyyə<sup>1</sup>, Cəfərova Sevinc<sup>1</sup>, Poluxova Aytən<sup>1</sup>, Orucova Aytac<sup>1</sup>, Ümüdlü Ümmü<sup>1</sup>, Cəfər Nərminə<sup>2</sup>, Həsənova Diana<sup>3</sup>, Xəlilov Rövşən<sup>4</sup></p> <p><sup>1</sup><i>Biofizika İnstitutu, Bakı, Azərbaycan</i></p> <p><sup>2</sup><i>MediClub Hospitalı, Bakı, Azərbaycan</i></p> <p><sup>3</sup><i>EkspressLab, Bakı, Azərbaycan</i></p> <p><sup>4</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:15 - 16:30	<p><b>BİOGEN QIZIL NANOHİSSƏCİKLƏRİNİN XARAKTERİSTİKASI</b></p> <p>Öməröva Səbinə<sup>1</sup>, Adıcan Mehmet Təvfik<sup>1,2</sup>, Baxşıyeva Aytac<sup>1</sup>, Həsənova Günay<sup>1</sup>, Cumalı Keskin<sup>2</sup>, Xəlilov Rövşən<sup>1</sup></p> <p><sup>1</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p> <p><sup>2</sup><i>Mardin Artuklu Universiteti, Mardin, Türkiyə</i></p>
16:30 - 16:45	<p><b>QAMMA ŞÜALARININ QARĞIDALI CÜCƏRTİLƏRİNİN İNKİŞAFINA VƏ QLÜKOZO-6-FOSFATDEHİDROGENAZA FERMENTİNİN AKTİVLİYİNƏ TƏSİRİ</b></p> <p>Əliyeva Nailə, Məmmədov Ziyəddin</p> <p><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:45 - 17:00	<p><b>STABILITY AND SIZE OF THE SILK NANOPARTICLES WITH GLUTARALDEHYDE SOLUTION</b></p> <p>Gasimli Basira</p> <p><i>Baku State University, Baku, Azerbaijan</i></p>



## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 3: Botanika, Canlı sistemlərin ekologiyası

Həmsədrələr: Elşad Qurbanov, Aydın Əsgərov

Katib: Humirə Hüseynova

Əsas bina, otaq Təkamül muzeyi

13:00 - 13:15	<b>GÖYGÖL MİLLİ PARKININ SUBALP VƏ ALP ÇƏMƏNLƏRİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ VƏ NÖV TƏRKİBİ</b> Bayramova Aynur <i>Gəncə Dövlət Universiteti, Gəncə, Azərbaycan</i>
13:15 - 13:30	<b>PHASEOLUS VULGARIS L. BİTKİSİNİN FƏRDİ STABİL İNKİŞAFINA DUZLULUQ STRESİNİN TƏSİRİNİN TƏDQIQI</b> Məmmədova Afət <sup>1</sup> , Mansurova Fidan <sup>1</sup> , Məmmədova Roza <sup>2</sup> <sup>1</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Torpaqşünaslıq və Aqrrokimya İnstitutu, Bakı, Azərbaycan</i>
13:30 - 13:45	<b>MİNGƏÇEVİR ŞƏHƏRİ KÜR BOYU ƏRAZİSİNDƏ RAST GƏLİNƏN ƏSAS YEM BİTKİLƏRİ VƏ ONLARIN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ</b> Məmmədova Zülfiyyə, Umudova Şəfiqə <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
13:45 - 14:00	<b>BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ RAYONLARINDA YAYILAN ACHILLEA L. CİNSİ NÖVLƏRİ</b> Cahangirova Nella, Mustafayeva Sitarə <i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i>
14:00 - 14:15	<b>ABŞERON ŞƏRAİTİNDƏ ROBİNİYA PSEUDOACACIA L.-NİN MEYVƏ VƏ TOXUMLARININ KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ</b> Sadıqova Dilşad <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i>
14:15 - 14:30	<b>DETERMINATION OF STRUCTURE OF THE MYCOBIOTA OF DRY SUBTROPICAL FRUITS WHICH ARE DISTRIBUTED IN ABSHERON</b> Gasanova Arzu, Bunyatova Lala <i>Sumqait State University, Sumqait, Azerbaijan</i>
14:30 - 14:45	<b>AZƏRBAYCAN FLORASINDA SEDUM L. CİNSİNƏ DAXİL OLAN NÖVLƏRİN TAKSONOMİK TƏHLİLİ</b> Əkbərova Çiçək <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
14:45 - 15:00	<b>FRIQANALARIN YARIMSƏHRA, BOZQIR VƏ ARİD SEYRƏK MEŞƏLİKLƏ QARŞILIQLI ƏLAQƏSİ</b> Cabbarov Musa <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
15:00 - 15:15	<b>TÜRKİYƏNİN SPİL DAĞINDAN VƏ QUBANIN QƏCRƏŞ KƏNDİ ƏRAZİSİNDƏN TOPLANMIŞ QARAQINIQ TAKSONLARININ ANATOMİK XÜSUSİYYƏTLƏRİNİN QARŞILIQLI MÜQAYİSƏSİ</b>

	<p>Mustafayeva Lətafət<sup>1</sup>, Məmmədova Pəri<sup>2</sup>  <sup>1</sup><i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i>  <sup>2</sup><i>Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax, Azərbaycan</i></p>
15:15 -15:30	<p><b>QIZILAĞAC KÖRFƏZİNİN DIATOM YOSUN NÖVLƏRİNİN MÜASİR SİSTEMATİKASI VƏ BİOEKOLOGİYASININ ÖYRƏNİLMƏSİ</b>          Kişiyeva Şani<sup>1</sup>, Muxtarova Şəkər<sup>2</sup>  <sup>1</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>  <sup>2</sup><i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i></p>
15:30 -15:45	<p><b>MORPHOMETRIC AND VITALITY STRUCTURE OF THE RARE TAXON GALANTHUS ALPINUS SOSN. VAR. ALPINUS IN THE NORTH-EASTERN PART OF THE GREATER CAUCASUS</b>          Mursal Nigar  <i>Institute of Botany, Baku, Azerbaijan</i></p>
15:45 -16:00	<p><b>AZƏRBAYCANIN XƏZƏR SAHİLİ FLORASININ SİSTEMATİK STRUKTURU</b>          Hüseynova Humirə  <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:00 - 16:15	<p><b>KİÇİK QAFQAZIN MƏRKƏZİ HİSSƏSİ BOTANİKİ – COĞRAFİ RAYONUNUN FLORİSTİK TƏHLİLİ</b>          Baxşiyev Vazeh  <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:15 - 16:30	<p><b>ABŞERON YARIMADASININ NEFTLƏ ÇİRLƏNMİŞ ƏRAZİSİNDƏ CİS-TEKNOLOGİYASI VƏ KOSMİK TƏSVİRLƏR VASİTƏSİ İLƏ BİTKİ ÖRTÜYÜNÜN XƏRİTƏLƏRİNİN TƏRTİBİ</b>          Həmzəyeva İnsaf, Həmzəyeva Aydan  <i>Azərbaycan Milli Aerokosmik Agentliyi, Bakı, Azərbaycan</i></p>
16:30 - 16:45	<p><b>ŞƏMKİR RAYON ZƏYƏM QƏSƏBƏSİNİN YEM BİTKİLƏRİ</b>          Qurbanov Elşad, Vəliyeva Fəvvarə  <i>Bakı Dövlət Univeristeteti, Bakı, Azərbaycan</i></p>
16:45 - 17:00	<p><b>MİL DÜZÜ FLORASININ BƏZİ YENİ YAYILMA AREALLI NÖVLƏRİNİN TƏHLİLİ</b>          Qurbanov Elşad, Əsədova Kəmalə, Səfərov Asim  <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 4.1: Zoologiya və akvakulturalar

Həmsədrilər: Cənbaxış Nəcəfov, Əbülfəz Tağıyev

Katib: İlahə Mənsimova

Əsas bina, otaq 316

13:00 - 13:15	<b>ABŞERON YARIMADASINDA SÜRÜNƏNLƏRİN ƏZƏLƏ VƏ SÜMÜK TOXUMASINDA ZƏİF TOKSİKİ TƏSİRƏ MALİK OLAN MİKROELEMENTLƏRİN TOPLANMASI</b> Ramin Həşimov <sup>1</sup> , Nəcəfov Cənbaxış <sup>2</sup> , Həşimova Aysel <sup>1</sup> <sup>1</sup> Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan <sup>2</sup> Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
13:15 - 13:30	<b>BESTER KÖRPƏLƏRİNİN (<i>HUSO HUSO X ACIPENSER RUTHENUS</i>) YEMLƏNDİRİLMƏSİNDƏN ASILI OLARAQ MORFO-BİOLOJİ VƏ FİZİOLOJİ GÖSTƏRİCİLƏRİ</b> Məmmədov Çingiz, Rzayeva Nəzrin Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
13:30 - 13:45	<b>QIZILAĞAC MİLLİ PARKINDA BƏZİ OTURAQ QUŞ POPULYASIYALARINA YIRTICI HEYVANLARIN TƏSİRİ</b> Kərimova Natavan, Tağıyev Əbülfəz Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
13:45 - 14:00	<b>AZƏRBAYCANDA TUT İPƏKQURDUNUN HƏYAT QABİLİYYƏTLİLİYİNİN ARTIRILMASI ÜSULUNUN İŞLƏNİB HAZIRLANMASI</b> Quliyeva Hökümə, Əbilova Elnarə Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
14:00 - 14:15	<b>ALMA MEYVƏYƏYƏNİNİN (<i>LASPEYRESIYA POMONELLA L.</i>) MORFO-BİOLOJİ XARAKTERİSTİKASI</b> Tahirova Naibə, Quliyeva Hökümə Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
14:15 - 14:30	<b>GÖYÜN SÜRFƏLƏRİNİN (<i>DIPTERA, TABANIDAE</i>) PARAZİTLƏRİ</b> Zeynalova Zülfüyə, Ağayev Bəhlul Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan
15:30 - 15:45	<b>SARISU GÖLÜNÜN ZOOBENTOSUN ÖYRƏNİLMƏSİNƏ DAİR</b> Mehdizadə Bilal, Əliyev Saleh, Mənsimova İlahə Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
15:45 - 16:00	<b>SARISU GÖLÜNÜN ZOOPLANKTONUNUN ÖYRƏNİLMƏSİNƏ DAİR</b> Təməyeva Tərhan, Əliyev Saleh, Mənsimova İlahə Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
16:00 - 16:15	<b>BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ ƏTƏKLƏRİNDƏ QOYUNLAR ARASINDA YAYILMIŞ BAŞLICA HELMİNTOZ TÖRƏDİCİLƏRİNİN BİOEKOLOJİ XARAKTERİSTİKASI</b> Həsənova Amaliya Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan
16:15 - 16:30	<b>AZƏRBAYCANIN AĞQANADLI FAUNASINA YENİ ƏLAVƏ - <i>TRIALEURODES LAURI</i></b>

	<p><b>(SIGNORET, 1882)</b> İsmayılova Gülnaz, Tahirova Elyanə <i>Zoologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
16:30 -16:45	<p><b>AZƏRBAYCANIN QƏRB BÖLGƏSİNDƏ EV QUŞLARININ BƏZİ SESTOD VƏ TRİMATODLARININ BİOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ</b> Bayramova Könül <i>Gəncə Dövlət Universiteti, Gəncə, Azərbaycan</i></p>
16:45 -17:00	<p><b>SAĞLAM VƏ HELMİNTLƏRLƏ YOLUXMUŞ XƏSTƏ QOYUNLARDA HEMOQLOBİNİNİN TƏYİNİ</b> Ağayeva Aysel <i>Sumqayıt Dövlət Universiteti, Sumqayıt, Azərbaycan</i></p>
17:00 - 17:15	<p><b>VARVARA SU ANBARINDA YAŞAYAN MELANOPSIS PRAEMORSA (L., 1758) MOLLYUSKUNUN İNSAN VƏ HEYVAN TREMATOD FAUNASI</b> Süleymanova İradə, Əlizadə Aysu <i>Bakı Dövlət Univesiteti, Bakı, Azərbaycan</i></p>
17:15 - 17:30	<p><b>QARABAĞDA YAYILMIŞ YARPAQYƏYƏN BÖCƏKLƏR</b> Kərimova İlhamə, Hüseynzadə Gülər, Hüseynova Ellada <i>Zoologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
17:30 - 17:45	<p><b>AĞZIBİR GÖLÜNDƏ HİDROBİONTLARIN QIDA ZƏNCİRİNDƏ MNEMIOPSIS LEIDYI İNVAZİV NÖVÜNÜN ROLU</b> Mənsimova İlahə <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
17:45 - 18:00	<p><b>DETECTION OF EIMERIA MELEAGRIDIS (EIMERIIDAE, COCCIDIA) IN TÜRKİYE (MELEAGRIDIS GALLOPAVO) IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC</b> Valiyeva Sakina <i>Institute of Bioresources, Nakhchivan, Azerbaijan</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 4.2: Fiziologiya

Həmsədrələr: Validə Mədətova, Elmira Pənahova

Katib: Ruhəngiz Babayeva

Əsas bina, otaq 304

13:00 - 13:15	<b>YAŞLI ŞƏXSLƏRDƏ ÜRƏYİN İŞEMİK XƏSTƏLİKLƏRİNƏ SƏBƏB OLAN AMİLLƏR</b> Qədimoğlu Zenfira <sup>1</sup> , Quliyeva Dilbər <sup>2</sup> , Rəhimova Təranə <sup>2</sup> , Məmmədova Xanım <sup>2</sup> , Bullayev İslam <sup>2</sup> <sup>1</sup> Fiziologiya İnstitutu, Bakı, Azərbaycan <sup>2</sup> Balakən rayon Mərkəzi Xəstəxanası, Balakən, Azərbaycan
13:15 - 13:30	<b>ALZHEİMER XƏSTƏLİYİ MODELİNDƏ ALBİNOS SİÇOVULLARDA MƏKAN YADDAŞINA KURKUMA LONQANIN PROTEKTİV TƏSİR EFFEKTİNİN TƏDQIQI</b> İsmayılova Könül <sup>1</sup> , Abbasova Ləman <sup>1</sup> , Ağa-zadə Həqiqət <sup>1</sup> , Cavadova Kəmalə <sup>2</sup> , Elmira Pənahova <sup>2</sup> <sup>1</sup> Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan <sup>2</sup> Fiziologiya İnstitutu, Bakı, Azərbaycan
13:30 - 13:45	<b>ETANOLUN DÖLƏ TƏSİRİNDƏN SONRA POSTNATAL ONTOGENEYDƏ BAŞ BEYİNDƏ QAYT-T MÜBADİLƏSİNİN DƏYİŞİLMƏSİ</b> Məmmədova İranə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan
13:45 - 14:00	<b>NORMAL VƏ HİPOKSİYAYA MƏRUZ QALMIŞ HEYVANLARIN QANINDA ADRENALİN VƏ İNSULİNİN MİQDARININ DƏYİŞMƏSİ</b> Babayeva Ruhəngiz, Məmmədova Nəzakət Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
14:00 - 14:15	<b>EMBRİOGENEYİN DÖLÖNÜ HİPOKSİYASI VƏ FİZİKİ YÜKDƏN SONRA MÜXTƏLİF YAŞLI BALALARIN BAŞ BEYNİNİN ELEKTROFİZİYOLOJİ GÖSTƏRİCİLƏRİ</b> Qaziyev Afiq, Məmmədov Xeybər, Şahmaliyeva Səbinə, Məmmədova Günel, Vəliyeva Sevdə Fiziologiya İnstitutu, Bakı, Azərbaycan
14:15 - 14:30	<b>NEYRODEGENERASİYANIN EKSPERİMENTAL MODELİNDƏ SİÇOVULLARIN BAŞ BEYNİNDƏ QUTAMAT MÜBADİLƏSİ</b> Əliyeva Nəzakət, Xairova Venera Fiziologiya İnstitutu, Bakı, Azərbaycan
14:30 - 14:45	<b>SİÇOVULLARDA YADDAŞ PROSESİNİN YARANMASINDA DİHİDROPİRİMİDİNAZAYA BƏNZƏR ZÜLAL 2-NİN ROLUNUN ÖYRƏNİLMƏSİ</b> Ələkbərova Mələykə <sup>1</sup> , Mehdiyev Arif <sup>2</sup> <sup>1</sup> Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan; <sup>2</sup> Fiziologiya İnstitutu, Bakı, Azərbaycan
14:45 - 15:00	<b>AĞ NAFTALAN YAĞININ AĞ SİÇOVULLARIN DAVRANIŞ PARAMETRLƏRİNƏ TƏSİRİ</b> Fərəcova Aysel Fiziologiya İnstitutu, Bakı, Azərbaycan

15:00 -15:15	<p><b>SUMQAYITDA YAŞAYAN UZUNÖMÜRLÜLƏRİN PSIXOLOJİ HƏYƏCAN VƏ DEPRESSİYA GÖSTƏRİCİLƏRİNİN TƏDQIQI</b></p> <p>Kərəmov Natəvan, Qasimov Çingiz  <i>Fiziologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
15:15 -15:30	<p><b>GÖYGÖL RAYONUNDA YAŞAYAN HERENTOLOJİ YAŞ QRUPLARINDA RAST GƏLİNƏN PATOLOJİ DƏYİŞKƏNLİKLƏRİN TƏDQIQI</b></p> <p>Hüseynova Elnarə  <i>Gəncə Dövlət Universiteti, Gəncə, Azərbaycan</i></p>
15:30 -15:45	<p><b>21 YAŞLI SANQIVİNİK TIPLİ TƏLƏBƏLƏRDƏ İMTAHAN PROSESİNİN EMOSİONAL GƏRGİNLİYİNİN TƏSİRİNDƏN VEGETATİV GÖSTƏRİCİLƏRİN DƏYİŞMƏSİ</b></p> <p>Rüstəmov Tükəzban  <i>Gəncə Dövlət Universiteti, Gəncə, Azərbaycan</i></p>
15:45 -16:00	<p><b>ANALARI QIDA DEPRİVASİYASINA MƏRUZ QALMIŞ SIÇOVULLARIN BEYİN STRUKTURLARINDA QDK VƏ QAYT-T FERMENTLƏRİNİN FƏALLIĞININ DİNAMİKASI</b></p> <p>İbrahimova Könül  <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i></p>
16:00 - 16:15	<p><b>KƏSKİN SƏS QICIĞINDAN SONRA QİDADA ZÜLAL ÇATIŞMAZLIĞII ŞƏRAİTİNDƏ SIÇOVULLARDA ORBİTAL QABIĞIN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ</b></p> <p>Sultanlı Maya, Əsgərov Fəxrəddin  <i>Fiziologiya İnstitut, Bakı, Azərbaycan</i></p>
16:15 - 16:30	<p><b>COVID-19 VƏ DİGƏR TƏNƏFFÜS XƏSTƏLİKLƏRİNDƏ KÖK HÜCEYRƏ TERAPİYASI</b></p> <p>Baxşiyeva Təravət, İbrahimova Könül  <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i></p>
16:30 - 16:45	<p><b>İŞIQ DESİNXRONLAŞMASININ KOMPENSATOR PROSESLƏRİN DƏRƏCƏSİNƏ TƏSİRİNİN TƏHLİLİ</b></p> <p>Zülfüqarova Pərvin, Məmmədova Nəzakət  <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:45 - 17:00	<p><b>ALZHEİMER XƏSTƏLİYİNİN MÜALİCƏSİ ÜÇÜN NANOTEXNOLOJİ ÜSULLARDAN İSTİFADƏ</b></p> <p>İskəndərova Nərmin, İbrahimova Könül  <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 5. Mikrobiologiya, Biotexnologiya, Qida mühəndisliyi

Həmsədrələr: Xudaverdi Qənbərov, Fərayət Əhmədova

Katib: Sevinc Quliyeva

Əsas bina, otaq: 445

13:00 - 13:15	<b>TRAMETES QUEL. CİNSİNƏ AİD NÖVLƏRİN ŞTAMLARININ ANTİFUNQAL AKTİVLİKLƏRİ</b> Əliyev Fikrət <sup>1</sup> , Əliyeva Nurlana <sup>2</sup> <sup>1</sup> Sumqayıt Dövlət Universiteti, Sumqayıt, Azərbaycan <sup>2</sup> Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan
13:15 - 13:30	<b>NÜMUNƏ GÖTÜRÜLƏN TORPAQLARDA QEYDƏ ALINAN GÖBƏLƏKLƏRİN EKOLO-TROFİK İXTİSASLAŞMASINA GÖRƏ XÜSUSİYYƏTİ</b> Balaxanova Qumru Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan
13:30 - 13:45	<b>ANTIBACTERIAL ACTIVITY OF NEWLY SYNTHESIED ORGANIC COMPOUNDS</b> Gaoussou Binate, Kamala Alkishiyeva Baku State University, Baku, Azerbaijan
13:45 - 14:00	<b>MÜXTƏLİF SUBSTRATLARDAN AYRILMIŞ PIQMENTLİ AKTİNOMİSETLƏRİN İNKİŞAFINA MÜXTƏLİF QİDALI MÜHİTLƏRİN TƏSİRİ</b> Niftəlizadə Səma, Həsənova Sevda, Quliyeva Sevinc Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
14:00 - 14:15	<b>TRICHODERMA CİNSİNƏ AİD GÖBƏLƏK NÖVLƏRİNİN ŞƏRTİ-PATOGEN BAKTERİYALARA QARŞI ANTİBİOTİK AKTİVLİYİ</b> Əliyeva Gülnar Sumqayıt Dövlət Universiteti, Sumqayıt, Azərbaycan
14:15 - 14:30	<b>LAETIPORUS SULPHUREUS GÖBƏLƏYİNİN MÜXTƏLİF ŞTAMLARININ BİOKÜTLƏSİNİN MÜQAYİSƏLİ TƏDQIQI</b> Muradalızadə Fəridə Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan
14:30 - 14:45	<b>ƏDVİYYATLARIN ANTİMİKROB VƏ ANTİOKSİDANT TƏSİRİNİN ÖYRƏNİLMƏSİ</b> Xaniyeva Səbinə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan
14:45 - 15:00	<b>ABŞERON YARIMADASININ ÜZVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMİŞ SU HÖVZƏLƏRİNİN BİOPREPARATLARLA TƏMİZLƏNMƏSİ ÜSULLARI</b> Qasımova Aygün Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan
15:00 - 15:15	<b>METAL NANOHİSSƏCİKLƏRİN ŞƏRTİ – PATOGEN MİKROB KULTURALARINA QARŞI ANTİBAKTERİAL TƏSİRİ</b> Əliyeva Nəсібə <sup>1</sup> , Cəfərov Mirmusa <sup>1,2</sup> , Hüseynova Sənəm <sup>1</sup> , Əhmədov İsmət <sup>1</sup> <sup>1</sup> Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan <sup>2</sup> Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan

15:15 -15:30	<p><b>ARAZ ÇAYININ AZƏRBAYCAN ƏRAZİSİNDƏKİ SUYUNUN MİKROBİOLOJİ GÖSTƏRİCİLƏRƏ GÖRƏ QIYMƏTLƏNDİRİLMƏSİ</b></p> <p>Hüseynov Anar, Həsənova Gülnarə, Cəmilli Əfsanə, Qasımzadə Esmira, Abdullayeva Süsən</p> <p><i>Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
15:30 -15:45	<p><b>AĞDAM RAYONU ƏRAZİSİNDƏ İSTİFADƏ OLUNAN SPONTAN QATIQLARIN TƏRKİBİNDƏN AYRILMIŞ SÜD TURŞUSU BAKTERİYALARI VƏ MAYA GÖBƏLƏKLƏRİNİN MİQDARI</b></p> <p>Möhbalızadə Pənah<sup>1</sup>, Cəfərov Mirmusa<sup>1,2</sup>, Babayeva İradə<sup>1</sup>, Alkişiyeva Kəmalə<sup>1</sup></p> <p><sup>1</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p> <p><sup>2</sup><i>Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
15:45 -16:00	<p><b>AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ TERMAL SU MƏNBƏLƏRİNDƏN AYRILMIŞ BAKTERİYALARIN ÖYRƏNİLMƏSİ VƏ CİNS TƏRKİBİNƏ QƏDƏR İDENTİFİKASIYA EDİLMƏSİ</b></p> <p>Günəşova Günay, Əhmədova Fərayət, Xəlilov Rövşən</p> <p><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:00 - 16:15	<p><b>BUĞDA UNUNDAN HAZIRLANAN ÇÖRƏYİN GİCİTKƏN (<i>URTICA DIOICA</i>) TOZU İLƏ ZƏNGİNLƏŞDİRİLMƏSİ</b></p> <p>Uzunalova Əminə, Məmmədəliyeva Məryam</p> <p><i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i></p>
16:15 - 16:30	<p><b>AZƏRBAYCAN RESPUBLİKASININ TERMAL SULARINDA YAŞAYAN BAKTERİAL HÜCEYRƏLƏRİN VƏ SPORLARIN MORFOLOJİ -STRUKTUR QURULUŞU</b></p> <p>Əhmədova Fərayət</p> <p><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:30 - 16:45	<p><b>BAKTERİOSİNLƏRİN ANTİMİKROB FƏALLIĞINA EKZOGEN AMİLLƏRİN TƏSİRİ</b></p> <p>Babayeva Çinarə, Güləhmədov Saib</p> <p><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
16:45 - 17:00	<p><b>QIDA XAMMALI VƏ QIDA MƏHSULLARINDA TƏDQIQAT METODLARI ƏSASINDA KEYFİYYƏTİN TƏDQIQI</b></p> <p>Əliyeva Aytən, Nəsrollayeva Günəş</p> <p><i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i></p>



May 25, Cümə axşamı

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 1: Genetika və seleksiya / Molekulyar biologiya

Həmsədrələr: Məcnun Babayev, Saib Güləhmədov

Katib: Səbinə Ocaqverdiyeva

Əsas bina, otaq 461

10:00 - 10:15	<b>YUMŞAQ BUĞDA (<i>T.AESTIVUM</i> L.) GENOTİPLƏRİNDƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN VƏ QLIADIN ZÜLAL MARKERLƏRİNİN TƏDQIQI</b> Kərimov Əkbər, Sadiqov Hamlet, Kərimova Fəridə <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>
10:15 - 10:30	<b>DETECTION OF GRAPEVINE LEAFROLL ASSOCIATED VIRUS-2 INFECTING GRAPEVINES IN AZERBAIJAN</b> Sultanova Nargiz, Huseynova Irada <i>Institute of Molecular Biology and Biotechnologies, Baku, Azerbaijan</i>
10:30 - 10:45	<b>ВЛИЯНИЕ ТОКСИЧЕСКИХ ВЕЩЕСТВ НА СОСТОЯНИЕ СОСУДИСТОГО СПЛЕТЕНИЯ (PLEXUS CHOROIDEUS) ТРЕТЬЕГО ЖЕЛУДОЧКА МОЗГА ОСЕТРОВЫХ РЫБ</b> Комачкова Земфира <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i>
10:45 - 11:00	<b>BUĞDADA FLAQ YARPAĞIN QOCALMASI İLƏ ƏLAQƏLİ LOKUSLARIN RAPD MARKERLƏRLƏ İDENTİFİKASİYASI</b> İsgəndərova Turanə <sup>1</sup> , Bağırova Həcər <sup>2</sup> , Rüstəмова Samirə <sup>1</sup> <sup>1</sup> <i>Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
11:00 - 11:15	<b>ВЛИЯНИЕ ЭЛЕКТРОМАГНИТНОГО ИЗЛУЧЕНИЯ НА ЭНЕРГИЮ ПРОРАСТАНИЯ И ВСХОЖЕСТЬ СЕМЯН <i>SOLANUM MELANGENA</i> L.</b> Гүлиева Севиндж <sup>1</sup> , Ахундова Эллада <sup>1</sup> , Мамедова Севиндж <sup>2</sup> <sup>1</sup> <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i> <sup>2</sup> <i>Институт Генетических Ресурсов, Баку, Азербайджан</i>
11:15 - 11:30	<b>CÜCƏRƏN ARPA (<i>HORDEUM VULGARE</i> L.) DƏNLƏRİNDƏ ASPARTAT AMİNOTRANSFERAZA FERMENTİNİN AKTİVLİYİNİN DƏYİŞMƏ DİNAMİKASI</b> Məmməd zadə Nərmin, Orucova Taliyyə <i>Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı, Azərbaycan</i>
11:30 - 11:45	<b>EFFECT OF SALT STRESS ON THE ASCORBATE PEROXIDASE ACTIVITY IN THE VEGETATIVE ORGANS OF WHEAT</b> Ayten Zeynalova <sup>1</sup> , Madina Mahmudova <sup>2</sup> , Durna Aliyeva <sup>1</sup> <sup>1</sup> <i>Institute of Molecular Biology and Biotechnologies, Baku, Azerbaijan</i> <sup>2</sup> <i>Baku State University, Baku, Azerbaijan</i>
11:45 - 12:00	<b>MALAT-ASPARTAT ŞATLI FERMENTLƏRİNİN BUĞDA GENOTİPLƏRİNDƏ TƏDQIQI</b>

	<p>Qurbanova Ulduzə, Mirzəliyeva Minarə  <i>Molekulya Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı, Azərbaycan</i></p>
12:00 -12:15	<p><b>DUZ STRESİNİN QARĞIDALI (ZEA MAYS L.) BİTKİSİNİN XLOROPLASTLARINDA PİQMENTLƏRİN MİQDARINA VƏ FUNKSIONAL FƏALLIĞINA TƏSİRİ</b>  Əliyeva Nahidə, Süleymanov Səftər  <i>Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı, Azərbaycan</i></p>
12:15 -12:30	<p><b>YUMŞAQ BUĞDA GENOTİPLƏRİNİN HKT1;4 GENƏ GÖRƏ MOLEKULAR-GENETİK SKRİNİNQİ</b>  Cəlilova Səma<sup>1</sup>, Məmmədova Aysun<sup>2</sup>, Süleymanova Zərifə<sup>1</sup>  <sup>1</sup><i>Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı, Azərbaycan</i>  <sup>2</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
12:30 -12:45	<p><b>REAL POTENTIAL THREAT AND MANAGEMENT OF GRAPEVINE VIRUSES IN AZERBAIJAN</b>  Mirzayeva Gunesh<sup>1</sup>, Sultanova Nargiz<sup>1,2</sup>  <sup>1</sup><i>Baku State University, Baku, Azerbaijan</i>  <sup>2</sup><i>Institute of Molecular Biology and Biotechnologies, Baku, Azerbaijan</i></p>
12:45 -13:00	<p><b>АНАЛИЗ СТРУКТУРЫ ПОПУЛЯЦИИ И ГЕНЕТИЧЕСКОГО РАЗНООБРАЗИЯ НА ОСНОВЕ SNP-МАРКЕРОВ ТВЕРДОЙ ПШЕНИЦЫ</b>  Алекберли Сарвиназ  <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
13:00 - 13:15	<p><b>ОПРЕДЕЛЕНИЕ ГЕНЕТИЧЕСКОГО РАЗНООБРАЗИЯ ГЕНОТИПОВ ТВЕРДОЙ ПШЕНИЦЫ С ИСПОЛЬЗОВАНИЕМ МАРКЕРОВ ISSR И ОЦЕНКОЙ ИХ ПРИГОДНОСТИ</b>  Шихсеидова Гюльнар  <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
13:15 - 13:30	<p><b>ДЕКОДИРОВАНИЕ ВИРУСНОЙ ИНФЕКЦИИ С ПОМОЩЬЮ ПРОФИЛИРОВАНИЯ РИБОСОМ</b>  Исрафилли Кямиля  <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
13:30 - 13:45	<p><b>ИССЛЕДОВАНИЕ ГЕНЕТИКИ ПЕРСИКА И НЕКТАРИНА</b>  Гусейнова Назакет  <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
13:45 - 14:00	<p><b>QLİADİN EHTİYAT ZÜLALLARININ POLİMORFİZMİ ƏSASINDA TƏKDƏNLİ VƏ CÜTDƏNLİ BUĞDA GENOTİPLƏRİNİN FİLOGENETİK ANALİZİ</b>  Əzizova Rahidə<sup>1</sup>, Axundova Ellada<sup>1</sup>, Sadıqov Hamlet<sup>2</sup>, Ocaqi Cavid<sup>3</sup>, Salayeva Samirə<sup>1</sup>  <sup>1</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>  <sup>2</sup><i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i>  <sup>3</sup><i>Xəzər Universiteti, Bakı, Azərbaycan</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 2: Biofizika / Biokimya

Həmsədrələr: Rövşən Xəlilov, Ziyəddin Məmmədov

Katib: Samirə Çıraqova

Əsas bina, otaq 449

10:00 - 10:15	<p><b>ЭЛЕКТРОФИЗИОЛОГИЧЕСКИЙ АНАЛИЗ РЕАКЦИЙ ПЛАЗМАЛЕММЫ КЛЕТОК <i>NITELLOPSIS OBTUSA</i> ПРИ СЕЛЕКТИВНОЙ МОДИФИКАЦИИ ЕЁ СТРУКТУРНО-ФУНКЦИОНАЛЬНЫХ КОМПОНЕНТОВ</b></p> <p>Мусаев Наги<sup>1</sup>, Махмудова Ширин<sup>2</sup>, Наджафалиева Шалала<sup>1</sup>, Оджагвердиева Сабина<sup>1</sup></p> <p><sup>1</sup>Бакинский Государственный Университет, Баку, Азербайджан <sup>2</sup>Институт Ботаники, Баку, Азербайджан</p>
10:15 - 10:30	<p><b>ЗОННАЯ СТРУКТУРА ДЕФЕКТНЫХ ПОЛУМАГНИТНЫХ ПОЛУПРОВОДНИКОВ CDMNS</b></p> <p>Мамедова Гюльнабад<sup>1</sup>, Мехрабова Метанет<sup>2,3</sup>, Халилов Ровшан<sup>1,3</sup></p> <p><sup>1</sup>Бакинский Государственный Университет, Баку, Азербайджан <sup>2</sup>Азербайджанский Технический Университет, Баку, Азербайджан <sup>3</sup>Институт Радиационных Проблем, Баку, Азербайджан</p>
10:30 - 10:45	<p><b>BUĞDA (<i>TRITICUM AESTIVUM</i>, LINNAEUS, 1753) BİTKİSİNİN MƏHSULDARLIĞININ YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTİNDƏ NANOHİSSƏCİKLƏRİN ƏNƏMİYYƏTİ</b></p> <p>İsmayilova Lamiyə, Əhmədova Hicran</p> <p><i>Azərbaycan Milli Aerokosmik Agentliyi, Ekologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
10:45 - 11:00	<p><b>AZƏRBAYCANIN ƏNƏNƏVİ PENDİR NÜMUNƏLƏRİNDƏN İZOLƏ EDİLMİŞ SÜD TURŞUSU BAKTERİYALARININ SKRİNİNQİ VƏ ONLARIN TEXNOLOJİ XÜSUSİYYƏTLƏRİ</b></p> <p>Mustafayeva Ruqiyyə, Abdullayeva Nailə</p> <p><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
11:00 - 11:15	<p><b>BOOSTING WHEAT GERMINATION WITH NANOPARTICLE SEED DRESSING: A PROMISING APPROACH</b></p> <p>Adeoke Olatunbosun, Huseynova Nigar, Abdullayeva Narmin</p> <p><i>Baku State University, Baku, Azerbaijan</i></p>
11:15 - 11:30	<p><b>О МЕХАНИЗМАХ ИЗМЕНЕНИЯ АКТИВНОСТИ ФЕРМЕНТА АХЭ-АЗЫ ЭРИТРОЦИТАРНЫХ МЕМБРАН ПОД ДЕЙСТВИЕМ ПЕСТИЦИДОВ</b></p> <p>Султанова Гюльнар, Джафаров Адиль</p> <p><i>Институт Ботаники, Баку, Азербайджан</i></p>
11:30 - 11:45	<p><b>PAMBIQ BİTKİSİNİN ONTOGENEZİNDƏ <math>\gamma</math>-ŞÜALANMANIN KÖK VƏ YARPAQLARDA NİTRATREDUKTAZA FERMENTİNİN AKTİVLİYİNƏ VƏ AZOT BİRLƏŞMƏLƏRİNİN MİQDARINA TƏSİRİ</b></p> <p>Ələkbərova Şəhla<sup>1</sup>, Abiyev Hüseyn<sup>2</sup>, Babayev Həsən<sup>3</sup></p> <p><sup>1</sup><i>Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə, Azərbaycan</i></p>

	<p><sup>2</sup><i>Azərbaycan Dövlət Tibb Universiteti, Bakı, Azərbaycan</i></p> <p><sup>3</sup><i>Mərkəzi Nəbatat Bağı, Bakı, Azərbaycan</i></p>
11:45 - 12:00	<p><b>INFLUENCE OF SODIUM CHLORIDE ON PHYSIOLOGICAL CHARACTERISTICS OF WHEAT AND MAIZE PLANTS</b></p> <p>Eskеров Vusal<sup>1</sup>, Azizov Ibrahim<sup>2</sup></p> <p><sup>1</sup><i>Baku State University, Baku, Azerbaijan</i></p> <p><sup>2</sup><i>Institute of Molecular Biology and Biotechnologies, Baku, Azerbaijan</i></p>
12:00 -12:15	<p><b>К ПОЛУЧЕНИЮ ПОЛИКЛОНАЛЬНЫХ АНТИТЕЛ ИЗ ЖЕЛТКОВ ЯИЦ ГИПЕРИММУНИЗИРОВАННЫХ КУР</b></p> <p>Ибрагимова Техрана<sup>1</sup>, Гасымова Мелтем<sup>1</sup>, Гаджиев Ильтифат<sup>2</sup>, Гаджиева Ирина<sup>2</sup></p> <p><sup>1</sup><i>Бакинский Государственный университет, Баку, Азербайджан</i></p> <p><sup>2</sup><i>Азербайджанский Научно-Исследовательский Институт Ветеринарии, Баку, Азербайджан</i></p>
12:15 -12:30	<p><b>БЛОКИРУЮЩИЕ СВОБОДНЫЕ РАДИКАЛЫ СВОЙСТВА РЯДА ПРЯНОСТЕЙ, ШИРОКО ИСПОЛЬЗУЕМЫХ В НАЦИОНАЛЬНОЙ КУХНЕ АЗЕРБАЙДЖАНА.</b></p> <p>Чырагова Самира</p> <p><i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
12:30 -12:45	<p><b>ОПРЕДЕЛЕНИЕ САХАРОВ В НЕКОТОРЫХ ЛЕКАРСТВЕННЫХ РАСТЕНИЯХ И ИХ ПРИМЕНЕНИЕ</b></p> <p>Шукюрова Нармин<sup>1</sup>, Омаров Яшар<sup>2</sup></p> <p><sup>1</sup><i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p> <p><sup>2</sup><i>Азербайджанский Технологический Университет, Гянджа, Азербайджан</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 3: Botanika, Canlı sistemlərin ekologiyası

Həmsədrələr: Elşad Qurbanov, Aydın Əsgərov

Katib: Humirə Hüseynova

Əsas bina, otaq Təkamül muzeyi

10:00 - 10:15	<b>МИКОБИОТА ЛЕСНОЙ ЭКОСИСТЕМЫ НЕКОТОРЫХ РЕГИОНОВ АЗЕРБАЙДЖАНА И ВЫЗЫВАЕМЫЕ ЕЮ ЭКОЛОГИЧЕСКИЕ ПРОБЛЕМЫ</b> Абдуллаева Шахла <i>Азербайджанский Государственный Педагогический Университет, Баку, Азербайджан</i>
10:15 - 10:30	<b>MEŞƏ FİTOSENOZLARINDA BİTKİ KÜTLƏSİNİN VƏ TORPAQ MİKROBİOTASININ TƏDQIQI</b> Afaq Rzayeva, Mətanət Əliyeva, Roza Məmmədova <i>Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Bakı, Azərbaycan</i>
10:30 - 10:45	<b>ГРИБКОВЫЕ ЗАБОЛЕВАНИЯ ДЕРЕВЬЕВ И КУСТАРНИКОВ, РАСТУЩИХ НА ТЕРРИТОРИИ СИЯЗЯНСКОГО И ШАБРАНСКОГО РАЙОНОВ</b> Мехтиева Лала <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i>
10:45 - 11:00	<b>BƏZİ EFİRYAĞLI BİTKİLƏRİN ANTİMİKROB TƏSİR XÜSUSİYYƏTLƏRİ</b> Cənəməmmədova Rəsmiyyə, Hüseynli Şərqiyə, Quliyeva Lalə, Zeynalova Nərgiz, Teyyubova Afaq, Həsənova Rəvanə <i>Azərbaycan Milli Aerokosmik Agentliyi, Ekologiya İnstitutu, Bakı, Azərbaycan</i>
11:00 - 11:15	<b>ABŞERON YARIMADASI ŞARAITİNDƏ FİTOSENOZLAR ÜÇÜN SİSTEMLİ SUVARMANIN ƏHƏMİYYƏTİ</b> Muxtarova Gülüstan, İsmayılov Nəriman <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
11:15 - 11:30	<b>GƏNCƏ-QAZAX BÖLGƏSİNDƏ PAYIZLIQ YONCA BİTKİSİNİN BƏCƏRİLMƏSİ TEXNOLOGİYASI</b> Qasımova Afaq <i>Gəncə Dövlət Universiteti, Gəncə, Azərbaycan</i>
11:30 - 11:45	<b>AZƏRBAYCANIN MÜALİCƏVİ ƏHƏMİYYƏTLİ BİTKİLƏRİNİN BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN MİKOLJİ TƏHLÜKƏSİZLİYİ</b> Mənafova Aydan, Piriyyə Zemfira, Musayeva Gülmirə, İsmayılova Kəmalə, Abışova Günay <i>Azərbaycan Milli Aerokosmik Agentliyi, Ekologiya İnstitutu, Bakı, Azərbaycan</i>
11:45 - 12:00	<b>HƏMİŞƏYAŞIL AĞAC VƏ KOL BİTKİLƏRİNİN NÖV TƏRKİBİ VƏ ONLARIN GÖBƏLƏK XƏSTƏLİKLƏRİNƏ DAVAMLILIĞINA GÖRƏ QIYMƏTLƏNDİRİLMƏSİ</b> Cənəməmmədova Rəsmiyyə, Rzayeva Sevinc, Nəcəfova Aygün, Əfəndiyeva Aliyə, Əliyeva Günay <i>Azərbaycan Milli Aerokosmik Agentliyi, Ekologiya İnstitutu, Bakı, Azərbaycan</i>

12:00 -12:15	<p><b>DUZ STRESİNİN SU KULTURASINDA BECƏRİLMİŞ LOBYA CÜCƏRTİLƏRİNDƏ FOTOSİNTETİK PİQMENTLƏRİN MİQDARINA VƏ PEROKSİDAZANIN AKTİVLİYİNƏ TƏSİRİ</b></p> <p>Cəfərzadə Böyükxanım, Həsənova Ayışən, Abdıyev Vilayət <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
12:15 -12:30	<p><b>QUSAR RAYONUNUN ƏRAZİSİNDƏ BİTƏN <i>ORCHIS PURPUREA</i> BİTKİSİNİN YERÜSTÜ HİSSƏSİNDƏ TORPAQDAN MƏNİMSƏNİLƏN BƏZİ AĞIR METALLARIN PAYLANMASI</b></p> <p>Ələskərova Fidan, Qədimov Ələddin <i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i></p>
12:30 -12:45	<p><b>SİNK SULFAT ƏLAVƏ EDİLMİŞ QİDALI MÜHİTDƏ YETİŞDİRİLƏN SOYA (<i>GLYCINE HISPIDA L.</i>) BİTKİSİNİN MORFOLOJİ GÖSTƏRİCİLƏRİ</b></p> <p>İsmayılova Sevinc<sup>1</sup>, Cəlilova Səbilə<sup>1</sup>, Rəsulova Sədaqət<sup>2</sup>, Rəhimova Samirə<sup>3</sup> <sup>1</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i> <sup>2</sup><i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i> <sup>3</sup><i>Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə, Azərbaycan</i></p>
12:45 -13:00	<p><b>DUZLU MÜHİTDƏ İNƏK NOXUDU (<i>VIGNA UNGUICULATA</i>) BİTKİSİNİN BƏZİ MORFOLOJİ GÖSTƏRİCİLƏRİNƏ VƏ AZOT MÜBADİLƏSİNƏ TRİXODERMANIN TƏSİRİ</b></p> <p>Piriyev İnşallah, Babayeva Gülnarə, Ənnağiyeva Mələhət, Quliyeva Bikə <i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i></p>
13:00 - 13:15	<p><b>О РОЛИ ВЫСШЕЙ ВОДНОЙ РАСТИТЕЛЬНОСТИ В САМООЧИЩЕНИИ ВОДОЕМОВ</b></p> <p>Эфендиева Шахла <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
13:15 - 13:30	<p><b>YUMŞAQ BUĞDA SORTUNUN MORFOFİZİYOLOJİ PARAMETRLƏRİNƏ <i>TRICHODERMA</i> MİKROMİSETİNİN TƏSİRİNİN TƏDQIQI</b></p> <p>Qədimov Ələddin<sup>1</sup>, Tahirli Sevda<sup>2</sup>, Mirzəyeva Gülnar<sup>1</sup>, Əzimzadə İlahə<sup>2</sup> <sup>1</sup><i>Botanika İnstitutu, Bakı, Azərbaycan</i> <sup>2</sup><i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i></p>
13:30 - 13:45	<p><b>БИОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННТИ ВОДНО-БОЛОТНОЙ РАСТИТЕЛЬНОСТИ ОКРЕСНОСТИ ОЗЕРА СУГОВШАН САБИРАБАДСКОГО РАЙОНА</b></p> <p>Гурбанов Эльшад, Алиев Кенан <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
13:45 - 14:00	<p><b>QURAQLIQ ŞƏRAİTİNDƏ PAXLALI BİTKİ NÜMUNƏLƏRİNİN FOTOSİNTETİK APARATININ ADAPTİV İMKANLARI</b></p> <p>Hüseynova Təravət, Mikayılova Rəna, Abuşova Xəyalə, Kərimova Fərqanə <i>Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azərbaycan</i></p>

## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 4: Zoologiya və akvakulturalar, Fiziologiya

Həmsədrələr: Hökümə Quliyeva, Elmira Pənahova

Katib: Səbinə Əsgərova

Əsas bina, otaq 316

10:00 - 10:15	<b>ФИТОГЕЛЬМИНТЫ ПОРАЖАЮЩИЕ КАРТОФЕЛЬ (<i>SOLANUM TUBEROSUM</i> L.) В АЗЕРБАЙДЖАНЕ</b> Аллахвердиева Аида <sup>1</sup> , Султанова Наргиз <sup>2</sup> <sup>1</sup> Нахичеванский Государственный Университет, Нахичевань, Азербайджан <sup>2</sup> Институт Молекулярной Биологии и Биотехнологий, Баку, Азербайджан
10:15 - 10:30	<b>VARVARA SU ANBARININ ZOOPLANKTONUNUN NÖV TƏRKİBİ</b> Nəsirova Nərmin, Əliyev Saleh <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
10:30 - 10:45	<b>MÜASİR EKOLOJİ ŞƏRAİTDƏ QUDYALÇAYIN İXTİOFAUNASI</b> Qarayeva Məxmər, Məmmədov Çingiz <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
10:45 - 11:00	<b>AKVAKULTURA ŞƏRAİTİNDƏ Fe<sub>3</sub>O<sub>4</sub> NANOHİSSƏCİKLƏRİNİN ADİ ÇƏKİNİN BAĞIRSAQLARINDA TOPLANMASI VƏ PATOMORFOLOJİ DƏYİŞİKLİKLƏRİN ÖYRƏNİLMƏSİ</b> Hacıyeva Aysel <sup>1</sup> , Məmmədov Çingiz <sup>1</sup> , Rzayev Fuad <sup>2</sup> , Qasımov Eldar <sup>2</sup> <sup>1</sup> <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i> <sup>2</sup> <i>Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan</i>
11:00 - 11:15	<b>ВЛИЯНИЕ 40-ДНЕВНОЙ 40% УГЛЕВОДНОЙ НЕДОСТАТОЧНОСТИ В ПИЩЕ НА СОДЕРЖАНИЕ СРЕДНЕМОЛЕКУЛЯРНЫХ ПЕПТИДОВ В КРОВИ БЕЛЫХ КРЫС</b> Азимова Армила, Курбанова Гилас, Юнусова Вафа, Ибрагимова Самира <i>Институт Физиологии, Баку, Азербайджан</i>
11:15 - 11:30	<b>EMBRİONAL İNKİŞAF DÖVRÜNÜ ANALARIN HİPOKSİYASI ŞƏRAİTİNDƏ KEÇİRMİŞ CİNSİ YETİŞKƏNLİYƏ ÇATMIŞ SIÇOVULLARDA HEMOSTAZ SİSTEMİNİN VƏZİYYƏTİ</b> Cəfərova Gülnar <i>Fiziologiya İnstitutu, Bakı, Azərbaycan</i>
11:30 - 11:45	<b>ZƏFƏRAN(<i>CROCUS SATIVUS</i> L.) EKSTRAKTININ VƏ ZİRƏ (<i>NIGELLA SATIVA</i> L.) YAĞININ QƏBULU FONUNDA YAŞLI AĞ SIÇOVULLARDAN ALINMIŞ BALALARIN FİZİKİ GÖSTƏRİCİLƏRİNİN DƏYİŞİLMƏSİ</b> Babayev Xanağa, Abbasov Rəqif, Şükürova Pərvanə, İsrəfilova Afət, Əliyeva Rəvanə, Qasıмова Gülnarə, Axundova Gülnar <i>Fiziologiya institutu, Bakı, Azərbaycan</i>
11:45 - 12:00	<b>ABŞERON RAYONUNDA TƏRƏVƏZ BİTKİLƏRİNƏ ZİYAN VURAN GƏNƏLƏRİN NÖV TƏRKİBİ VƏ YAYILMASI</b> Muradova Elmira, Abdullayeva Nərmin <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
12:00 - 12:15	<b>ВЛИЯНИЕ ФИЗИЧЕСКОЙ НАГРУЗКИ НА ТРОМБИНОВОЕ ВРЕМЯ У ЖИВОТНЫХ С</b>

	<p><b>ДЕРЕЦЕПТАЦИЕЙ ПЕРИФЕРИЧЕСКОГО КОНЦА ОБОНЯТЕЛЬНОЙ ЛУКОВИЦЫ</b>  Мадатова Валида  <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
12:15 - 12:30	<p><b>ВЛИЯНИЕ РАЗЛИЧНЫХ ФУНКЦИОНАЛЬНЫХ СОСТОЯНИЙ НА ИЗМЕНЕНИЕ БИОГЕННЫХ АМИНОВ И КАТЕХОЛАМИНОВ В ТКАНЯХ</b>  Заманова Фариханум  <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i></p>
12:30 - 12:45	<p><b>ЭКСПЕРИМЕНТАЛЬНОЕ ИССЛЕДОВАНИЕ ГИПЕРПРОТЕКТОРНЫХ СВОЙСТВ ЭКСТРАКТА ШАФРАНА</b>  Аббасова Ляман<sup>1</sup>, Исмаилова Кенуль<sup>1</sup>, Ага-заде Хагигат<sup>1</sup>, Джавадова Кямаля<sup>2</sup>, Панахова Эльмира<sup>2</sup>  <sup>1</sup><i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i>  <sup>2</sup><i>Институт Физиологии, Баку, Азербайджан</i></p>
12:45 - 13:00	<p><b>ИЗМЕНЕНИЕ ПОВЕДЕНЧЕСКИХ РЕАКЦИЙ САЗАНА ПРИ ВОЗДЕЙСТВИИ ФОСФОРНОГО УДОБРЕНИЯ</b>  Мамедова Севиндж<sup>1,2</sup>  <sup>1</sup><i>Бакинский Государственный Университет, Баку, Азербайджан,</i>  <sup>2</sup><i>Институт Физиологии, Баку, Азербайджан</i></p>
13:00 - 13:15	<p><b>ETANOLUN PRENATAL ONTOGENEZDƏ XRONİKİ TƏSİRİNƏ MƏRUZ QALMIŞ SİÇOVULLARDA BƏZİ QAN GÖSTƏRİCİLƏRİNİN DƏYİŞMƏ DİNAMİKASI</b>  Aslanova Ülvüyyə  <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i></p>
13:15 - 13:30	<p><b>ЛЕЧЕБНЫЕ СВОЙСТВА АНОДНОЙ ЭЛЕКТРОЛИЗНОЙ ВОДЫ (АЭВ)</b>  Аббасов Рагиф, Бабаев Ханага, Мухтаров Махир, Гүсейнова Гюльнара  <i>Fiziologiya institutu, Bakı, Azərbaycan</i></p>
13:30 - 13:45	<p><b>NƏRƏ BALIQLARIN MÜXTƏLİF TOXUMALARINDA NƏQLİYYAT ATF - AZALARIN FƏALLIĞINA XAM NEFTİN TƏSİRİ</b>  Allahverdiyev Bəxtiyar, Qurbanova Gilas, Həsənova Arzu, Əliyev Səbuhi  <i>Fiziologiya İnstitutu, Bakı, Azərbaycan</i></p>
13:45 - 14:00	<p><b>SÜD VƏZİ XƏRÇƏNGİNİN DİAQNOZU</b>  Əkbərova Aydan, Fərəcova Aysel  <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan</i></p>
14:00 - 14:15	<p><b>3D ORQAN TRANSPLANTASIYASI</b>  İdrisova Vəzifə, Fərəcova Aysel  <i>Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Azərbaycan</i></p>



## BÖLMƏLƏR ÜZRƏ İCLASLAR

### Bölmə 5. Mikrobiologiya, Biotexnologiya, Qida mühəndisliyi

Həmsədrələr: Xudaverdi Qənbərov, Fərayət Əhmədova

Katib: Sevinc Quliyeva

Əsas bina, otaq: 445

10:00 - 10:15	<b>ВЫДЕЛЕНИЕ И ИДЕНТИФИКАЦИЯ АКТИНОМИЦЕТОВ, РАСПРОСТРАНЕННЫХ НА ПЛОДАХ</b> Рагимова Мехнура, Гасанова Севда, Сулейманова Гюльшан <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i>
10:15 - 10:30	<b>ИЗУЧЕНИЕ БРОЖЕНИЯ САХАРОВ ДРОЖЖЕВЫМИ КУЛЬТУРАМИ</b> Шафиева Самира, Маликова Айгюнь <i>Бакинский Государственный Университет, Баку, Азербайджан</i>
10:30 - 10:45	<b>2020-2021-CI İLLƏRDƏ AZƏRBAYCAN QIDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTUNDA APARILAN AĞIR METAL QALIQLARI SINAQLARININ NƏTİCƏLƏRİNƏ DAİR QIYMƏTLƏNDİRMƏ</b> Ağalarova Nərmin, Axundova Nərmin, Təhməzli Elvira, Sulyayeva Elina, Zərbəliyev Şıralı <i>Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Bakı, Azərbaycan</i>
10:45 - 11:00	<b>NAR (PUNICA GRANATUM L.) MEYVƏSİNDƏN ŞİRƏ İSTEHSALI ÜÇÜN AROMATLI KONSENTRATLARIN ALINMASI</b> Əlibəyov Abugül, Fərzəliyev Elsevər <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
11:00 - 11:15	<b>FUNKSIONAL TƏYİNATLI BİTKİ TOXUMLARI TƏTBİQ ETMƏKLƏ YENİ ÇEŞİD PASTİLA-QƏNNADI MƏMULATLARININ TEXNOLOGİYALARININ İŞLƏNMƏSİ</b> Ağayeva Lamiyə, Yusifova Mehriban <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
11:15 - 11:30	<b>TƏTBİQ EDİLƏN FUNQİSİDLƏRDƏN ASILI OLARAQ ÜZÜMDƏ FENOL MADDƏLƏRİN TƏRKİBİNİN TƏDQIQI</b> Əhmədova Yazdagül, Kazımova İlhamə <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
11:30 - 11:45	<b>AKTİNOMİSETLƏRİN KULTURALAR KOLLEKSİYASINDA SAXLANMA METODLARININ 6 VƏ 10 AY MÜDDƏTİNDƏ MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ</b> Zakirova Nigar <i>Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan</i>
11:45 - 12:00	<b>ABŞERONUN BOZ-QONUR TORPAQLARININ MƏHSULDARLIĞININ YÜKSƏLDİLMƏSİNDƏ BİR SIRA MİKROMİSETLƏRİN ROLU</b> Şirinova Gülnar <i>Mikrobiologiya İnstitutu, Bakı, Azərbaycan</i>
12:00 - 12:15	<b>KOKOS SÜDÜNDƏ HAZIRLANMIŞ DONDURMANIN FİZİKİ-KİMYƏVİ XÜSUSİYYƏTLƏRİ VƏ MÜQAYİSƏSİ</b> Əliyev Ceyhun, Məhərrəmovə Mehriban

	<i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
<b>12:15 -12:30</b>	<b>QIDA SƏNAYESİNDƏ ALMA MEYVƏSİNİN EMALI ZAMANI ALINAN TULLANTILARDAN İSTİFADƏ EDİLMƏSİ</b> Qəhrəmanzadə Tamilla <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
<b>12:30 -12:45</b>	<b>AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN ÜZÜM SORTLARINDAN ALINAN ALKOQOLLU İÇKİLƏRİN KEYFİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR</b> İsayeva Ruhyyə, Fərzəliyev Elsevər <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
<b>12:45 -13:00</b>	<b>BUĞDA UNUNDAN HAZIRLANAN ÇÖRƏYƏ PREBİOTİKLƏRİN QATILMASI İLƏ QİDALIQ DƏYƏRİNİN YÜKSƏLDİLMƏSİ</b> Nurəliyev İsmayıl <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
<b>13:00 - 13:15</b>	<b>ŞƏMKİR ZONASINDA YETİŞDİRİLƏN BİR SIRA KARTOF SORTLARININ KULİNAR TEXNOLOJİ XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİ</b> Alıyev Emil, Qurbanov Nüsrət <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
<b>13:15 - 13:30</b>	<b>SÜD ƏSASLI FUNKSIONAL MƏHSULLARIN ÇEŞİDİNİN GENİŞLƏNDİRİLMƏSİ YOLLARI</b> Məmmədzadə Məhəmməd <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>
<b>13:30 - 13:45</b>	<b>BİTKİ MƏNŞƏLİ ALTERNATİVLƏR: YULAF SÜDÜ KONSENTRATININ EMALI</b> Əkbərzadə Zeynəb <i>Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan</i>

# YEKUN İCLAS

25 may 2023-cü il, saat 14:30 (3 sayılı tədris binası, dəyirmi zal)

1. Sədrlərin hesabatı;
2. Konfransın bağlanması.

Qeydlər

---

---

---

---

---

---

---

---